

**Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru, professor
Ədalət Muradova**

Hörmətli Ədalət müəllim,

Şanlı və şərəfli inkişaf yoluna, ənənələrə, fəaliyyət prinsiplərinə malik olan Azərbaycan Dövlət İqtisadi Universitetinin – UNEC-in 90 illik yubileyi münasibətilə Sizi, rəhbərlik etdiyiniz kreativ, mobil və işgüzar kollektivinizin bütün əməkdaşlarını təbrik edirəm!

Hələ XX əsrin 30-cu illərindən başlayaraq, çətin bir dövrdə iqtisadçı kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərən UNEC sonrakı dövrlərdə Azərbaycanımızın müxtəlif iqtisadiyyat sahələri üçün mütəxəssislərin yetişdirilməsində tarixi xidmətlər göstəmişdir. Universitet ölkəmizdə və cəmiyyətimizdə özünəməxsus yeri olan nüfuzlu bir ali təhsil və tədqiqat mərkəzi səviyyəsində yüksəlmişdir. Müxtəlif dövrlərdə bu universitetinin ünvanına qarayxmalar olmasına, hətta ləğv edilərək, başqa universitetə birləşdirilməsinə baxmayaraq, müstəqilliyimizin bərpasından sonra UNEC ölkəmizin ali təhsil sisteminin önündə gedən müasir və dünya səviyyəli təhsil ocağına çevrilə bilmişdir.

Xüsusilə, son illərdə Sizin rəhbərliyiniz altında UNEC sürətli inkişaf yoluna qədəm qoymuş, inklüziv təhsil istiqamətində, yüksək texnologiyalar əsasında ali təhsil meyarlarının təkmilləşdirilməsində, tələbələr üçün təhsil imkanlarının artırılmasında və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsində, ali təhsilin innovativ inkişafının təmin edilməsində, təhsil üzrə tədris və təlim modullarının, materiallarının ən yüksək səviyyədə hazırlanmasında, çoxlu sayda “ilk”lərə imza atılmasında geniş həcmli işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.

UNEC təkcə Azərbaycanda yox, beynəlxalq səviyyədə nüfuzlu elmi-tədqiqat mərkəzi statusunu almışdır. UNEC bir sıra mühüm ixtisaslar, o cümlədən, maliyyə, marketinq, vergi sistemi, menecment, ticarət ixtisasları üzrə yüksək səviyyəli kadrlar hazırlamaqla bərabər, ölkə iqtisadiyyatının aktual problemləri və qlobal təhlükələr şəraitində ortaya çıxan yeni çağırışlar üzrə səmərəli elmi-tədqiqat mərkəzinə çevrilmişdir.

Fəxr edirəm ki, 90 yaşı tamam olan - Universitetimizin məzunuyam, həm də bu universitetdə iqtisad elmləri namizədi və iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaları uğurla müdafiə etmiş və elmi dərəcələrə layiq görülmüşəm.

İnamla deyə bilərəm ki, hazırda UNEC ölkəmizin və dünya iqtisad elminin “beyin mərkəzi”nə çevrilməkdədir. UNEC-in uzunmüddətli strateji inkişaf

istiqlamətləri hamımızı sevindirir və tezliklə “UNEC-100 İnkişaf Strategiyasının (2019-2030)” reallaşdırılması nəticəsində daha yüksək nailiyyətlərin əldə ediləcəyinə və UNEC-in baxımlı beynəlxalq reytingli Universitetə çevriləcəyinə inanırıq.

Hörmətli, Ədalət müəllim,

Bir daha SİZİ və UNEC-in bütün tələbə, professor-müəllim heyətini, əməkdaşlarını yubiley münasibətilə təbrik edir və daha böyük uğurlar arzulayıram!

*Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin
“Dünya iqtisadiyyatı və marketinq” kafedrasının
professoru, iqtisad elmləri doktoru*